

**S**airin külliyyatı o qədər zəngin, şeiriyyəti, təfəkkürü o qədər güclü və mükməmdir ki, hətta onu bir sırə xalqlar öz adalarına çıxmaga cəhd edirlər. Lakin Nizaminin ilahidən gələn fitri istedadı, ülvi hissəleri və mərhəmət, məhəbbət aşiqi olması onun təmiz azərbaycanlı olmasının ən bariz sübutudur. Dünyada ikinci Gəncə adlı məkan yoxdur və ikinci Nizami Gəncəvi də doğulmayıb. O, təpədən-dırnağa Azərbaycana, doğma Gəncəyə, onun gözəlliklərinə vurğun idi.

*Sözün də su kimi lətfəti var,  
Hər sözü az demək daha xoş olar.*

Bu misraların müəllifi dahi Azərbaycan şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə ziyali, zadəgan bir ailədə dünyaya gəlib. Əsl adı İlyasdır. Ömrünün axırına kimi Gəncədə yaşayıb.

Uşaq yaşlarında əvvəlcə atası, daha sonra anası dünyasını dəyişib. Nizaminin tərbiyəsi və təhsili ilə dayısı Ömer məşgül olub. Onu qardaşı Qıvamı Mütərrizi ilə birgə öz himayəsinə götürüb. Dayıları hər iki qardaşa yüksək təhsil verib. O, təhsilini Gəncə mədrəsəsində alaraq ərəb və fars dillərinə mükəmməl yiylənir. Onun müdrikliyini şeirlərindəki fəlsəfi fikirləri, müləhizələri də sübut edir. O, həm də öz şeirlərində tarixə, riyaziyyata, astronomiyyaya, hikmətə və müqəddəs dinə dair geniş məlumatla malik olduğunu göstərir. Onun haqqında deyilənlərdən məlum olur ki, şair pəhləvi, nəsturi, yəhudi dil-lərinə də yiylənib. Nizami Gəncəvi Azərbaycan xalqının bəşər mədəniyyətinə, ədəbiyyatına bəxş etdiyi ən böyük ədəbi şəxsiyyət, poeziya dühəsidir.

Əməksevər, gözütox, müləyim təbiətli şair şeirlərində dünyada baş verən zülmü, haqsızlığı və ədəletsizliyi tənqid edir, insanları mərhəmətli olmağa çağırırırdı. Poemalarında "Sultan Səncər və qarı", "Kərpicksən kişinin dasta-

*"Söxiin  
də su  
kimi  
lətfəti  
var"*



ni", "Ağıllı çoban", "Xeyir və Şər" və digər mənzum hekayələrində haqqı, ədaləti tərənnüm edən şair yazırıdı: "Mərd olmaq yaxşıdır, dünyada hər an, mərdlik

onun mərhəməti, sevgisi dayanırıdı. Elə bütün bu amallara görə, Nizaminin qəhrəmanları arasında fərqli dinlərə, irqlərə mənsub insanlara rast gəlmək olur.



ilə çatar arzuya insan". Bu ideya və amalla yaşayan şair dəfələrlə təklif edilməsinə baxmayaraq, sa-ray şairi olmaqdan imtina etmişdir. Nizami Gəncəvi azad ruhlu, azad düşünceli, hər şəyə ülvi məhəbbətlə yanaşan, dünyani gözeliliklər içində, sevgi əhatəsində görmək istəyən şair olub. Onun üçün dünyanın fövqündə, ən uca nöqtəsində şəxsiyyətin meyari, insanlıq dururdu, insanlar arasında irqi, dini ayrı-seçkilik, fərqlilik yox idi. Hər şeydən öndə insanlıq,

Nizami Gəncəvi dünyada ilk "Xəmsə" (beşlik) yaranan şairdir. O, dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları ile düşməşdür. Nizami Gəncəvidən ilhamlanan Şərqin bir çox şairləri sonralar xəmsələr yaratmışlar.

Şairin həyatı əzəldən keşmə-keşli, acılarla dolu olub. Mükəmməl, bilikli, elmlı biri kimi yetiş-

sə də həyatında bir çox kədərli hadisələr baş verib. Taleyində, ailə həyatında bəzi uğursuzluqlar yaşanıb. Şairin ilk ailə qurduğu qadın Dərbənd hökməri Seyfəddin Müzəffərin ona göndərdiyi qıpçaqlı kəniz olub. Nizami onu böyük məhəbbətlə sevib, 1173-cü ildə həmin türk qızı ilə evlənib. Bu evlilikdən sevimli oğlu, göz nuru Məhəmməd dünyaya gəlib. Təəssüflər olsun ki, şairin xoşbəxtliyi uzun sürməyib. "Xosrov və Şirin" poemasını yazarkən 1180-ci ildə Nizaminin dünyalar qədər sevdiyi qıpçaqlı gözəl vəfat edir. Bu hadisədən çox mütəəssir olan Nizami həmin vaxt yazdığını "Xosrov və Şirin" poemasında sevimli xanımını yad edir. Şirini nəzərdə tutaraq yazır: "O mənim qıpçaqlı Afaqıma bənzərdi".

Onu da qeyd edək ki, Nizami Gəncəvi yaradıcılığından, poeziyasından təkcə Şərq deyil, Qərb şairləri - Dante, Bokkaçio, Şekspir, Şiller, Höte, Bayron, Puşkin və digərləri də bəhrələnmişlər. Həmin klassiklər Nizami poeziyasından yararlanmaqla həm də şairi təbliğ, tərənnüm etmişlər.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi 1209-cu il mart ayının 12-də doğulduğu Gəncə şəhərində dünyasını dəyişmişdir. Dünyada əbədilik qazanan, Azərbaycan ədəbiyyatını, poeziyasını öz nuruna qərq edən dahi Nizaminin xatirəsi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. 1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 750 illiyi ilə əlaqədar şairin Gəncədə qəbirüstü məqbərəsi tikilib. Məqbərə Gəncə şəhərinin yaxınlığında yerləşir. 1991-ci ildə isə məqbərə kompleksi yenidən qurulub. 20 metr hündürlükde olan məqbərənin ətrafında park salınıb. 2012-ci il aprel ayının 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur "Villa Borghese" parkında Nizami Gəncəvinin əzəmətli abidəsi ucaldılıb.